

Ərtoğrol Cavidin Azərbaycan musiqi folklorşünashlığında rolü

Hüseynova Nuranə (AMK)

Fakültə: Musiqi tarixi və nəzəriyyəsi

İxtisas: musiqi tarixi

Kurs: II

Elmi rəhbər: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əfsanə Babayeva

Dövrünün vətənpərvər oğlu, bəstəkar, şair, dramaturq, ədib, folklorşunası Ərtoğrol Hüseyn Cavid oğlu Rəsizadənin (22.10.1919 - 14.11.1943) milli musiqi elminin inkişafında folklorşünaslıq fəaliyyətini müəyyənləşdirmək bu gün xüsusi aktuallıq kəsb edir.

Cox qısa ömür sürən (24 il) Ə.Cavidin bu qısa zaman ərzində folklorşünaslıq fəaliyyəti olduqca məhsuldar və səmərəli olmuşdur. Məhz yaradıcılığının bu istiqamətində Ə.Cavidin elmi biliyi, dünyagörüşü və bacarığı özünü parlaq göstərməmişdir.

Bizim işimizdədə Ə.Cavidin Bülbütün rəhbərliyi altında Elmi-Tədqiqat Musiqi Kabinetində işlədiyi müddətdə folklorşünaslıq fəaliyyəti, burada apardığı və yerinə yetirdiyi işlərin nəticələri əksini tapmışdır. Ümumiyyətlə, Ə.Cavidin folklorşünaslıq fəaliyyəti haqqında uzun zaman heç bir məlumat verilməmişdir. Onun topladığı, üzərində çalıştığı, nota saldığı unikal xalq musiqi nümunələri (təsnif və rənglər, Məsəlli folkloru və s.) arxivlərdə saxlanılmış və uzun illər naməlum olaraq qovluqlarda “gizlədilmişdir”.

Bunu nəzərə alaraq biz qarşımıza aşağıdakı vəzifələrin həllini qoymuşuq:

- Ərtoğrol Cavidin yaradıcılıq fəaliyyətinin Azərbaycan musiqi folklorşünashlığının təşəkkülü və inkişafı kontekstində öyrənilməsi;

- Ərtoğrol Cavidin Elm-i-Tədqiqat musiqi Kabinetində çalışdığı müddətdə (1939-1942-ci illər) folklorşünaslıq fəaliyyətinin əsas aspektlərinin müəyyənləşdirilməsi;

- Ərtoğrol Cavidin folklor materiallarına verdiyi rəylərin əhəmiyyətinin göstərilməsi;

- Ərtoğrol Cavidin nota saldığı musiqi folkloru nümunələrinin təhlilinin aparılması və s.

Musiqi Kabinetində çalışdığı zaman Ə.Cavid xanəndə Cabbar Bağdadbəyovun ifasından “Bayati-kürd”, “Segahın müborriqəsi”, “Zəminxara”, “Şüstər” və s. təsnifləri nota köçürümuş, unudulmuş Məsəlli xalq mahnılarından - “Hökmü rəvan”, “Nar atdlar”, “Qadan alım”, “A dağlar”, “Hay hey”, “Xub oyna”, “Şal alan”, “Ay nənəm də qurban”, “Mənim olasan yar”, “Sallan gülüm” və s. nota salaraq onlara yeni həyat bəxş etmişdir.

O, müxtəlif folklor mətnlərini müfəssil araşdırıqdan sonra onlar haqqında öz rəyini və iradlarını bildirmişdir. Bura: I- Azərbaycan adət-ənənələri; II- Azərbaycan klassik musiqi mətnləri; III-Azərbaycan dastanları; IV-Azərbaycan aşiq şeirləri; V-“Balaban məktəbi” dərsliyinə verilən rəylərin tərcüməsi və protokolların hazırlanmasında iştirakı və s. aiddir.

Ə.Cavidin rəy verdiyi materiallar arasında XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın müxtəlif bölgələrinin (Gəncə, Xızı, Bakı, Şəki, Dərbənd) toy mərasimlərinin keçimələmələri hazırlanmasında iştirakı və s. aiddir.

rilmə özünəməxsusluğu haqqında verilən etnoqrafik məlumatlar xüsusi yer tutur.

Ə.Cavidin Azərbaycan muğam sənəti sahəsində dərin biliyi sahib olması onun XIX əsrin sonlarında fəaliyyət göstərən məşhur xanəndə və tarzənlərin ifasında muğam dəstgahlarının (“Mahur-Hindi”, “Bayatı-İsfahan”, “Rast”, “Bayatı-Qacar”, “Şur”, “Çahargah”, “Dügah”, “Segah Zabul”, “Human-yun”, “Rəhab”) şöbə adları, poetik mətnləri daxil olmaqla geniş materiala verdiyi rəylərlə təsdiqlənir.

